



# NƏ EDİM Kİ, PULUM ÇATSIN?

Bəzi insanlar, əmək haqqının az olmasına baxmayaraq, nəinki ayın axırına qədər maaşla dolana bilir, hətta daxıla pul yığmağa da fürsət tapırlar. Nəticədə dəyərli bir əşyanı borclu qalmadan əldə etmək imkanı qazanırlar.

Bəziləri isə pulu yerli - yersiz xərcləyir, ayın yarısındanək özünü “Şah” kimi hiss edir, yarısından sonra isə “maliyyə aclığı” çəkməyə məcbur olur. Bu xoşagəlməz vəziyyət ilə yəqin çoxları rastlaşıb.

**B**əs nə edim ki, pulum çatsın? Güman edirəm ki, bu sual haqqında düşünən hər bir kəsə çox effektiv və təcrübədən keçirilmiş bir üsul maraqlı olar.

Yüz vərəqli, xoşladığımız şəkilli üz qabığı olan dəftər və ya bloknot götürürük, hər vərəqini iki hissəyə bölürük. Sol hissəsində gəlirlərimizi (debet hissəsi), sağ hissədə isə

xərclərimizi (kredit hissəsi) qeyd edirik. Ayın axırında gəlirdən xərclərimizi çıxıb qalığı tapırıq.

Əminəm ki, hər birimiz öz aylıq gəlirlərimizi hesablaya bilərik, hətta qazancımız gündəlik, iki ay və daha çox müddətdən bir olsa belə.

Hər bir xərc üçün bir bağlama götürüb üzərində müvafiq xərc istiqamətini qeyd

Bir ay üçün nəzərdə tutulan xərclərimizi aşağıdakı qaydada bölürük:

- Şəxsi xərclər
- Uşaqlarınıza çəkilən xərclər
- Avtomobilə çəkilən xərclər
- Kommunal xidmətlər (işıq, qaz, su, və s.)
- Qida xərcləri
- Ad günləri və ya toy mərasimləri
- Sair xərclər



Nümunəvi cədvəl

Ayın əvvəlinə qalıq		2 500									
Noyabr	Qalıq	Mədxil	Məxaric							Qalıq	
			Şəxsi	Uşaq	Avto	Kom	Qida	Ad günü	Sair		
29.10 – 04.11	2 500	800	10	10	10		80			3190	
05.11 – 11.11	3 190		10	10	10		80	50		3030	
12.11 – 18.11	3 030		10	10	10	40	80			2880	
19.11 – 25.11	2 880		10	10	10		80			2770	
26.11 – 02.12	2 770		10	10	10		80		10	2650	
<b>Cəmi</b>		800	50	50	50	40	400	50	10		
				Ayın sonuna qalıq							2 650

etmək olar. Əsas məqsəd odur ki, bütün xərc istiqamətləri lazımı səviyyədə planlaşdırılsın və mümkün olan dərəcədə planlaşdırılana riayət olunsun. Aylıq planlaşdırma çətinlik törətsə, ayı həftələrə də bölmək olar (hər aya orta hesabla 4 və ya 5 həftə daxildir). Ayın sonunda Siz asanlıqla hər bir xərc istiqamətinə faktiki çəkilən vəsaitin miqdarını biləcəksiniz. Nəticədə növbəti

ayda müvafiq xərc istiqaməti üzrə qənaət edə bilərsiniz. Lakin heç vaxt unutmayın – uşaqlara və qidaya çəkilən xərclərdə qənaət etmək olmaz!!!

Əlbəttə bu bir məsləhət xarakteri daşıyır. Bir qrup insanlar bu üsulu qənaətbəxş, bəziləri isə qəbul olunmaz hesab edə bilər.

*Bağirova Aida*